

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 230/3

9 aprel 2012-ci il

“2011-ci il ərzində bəzi sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətlərinin və aparılan auditlərin keyfiyyətinin yoxlanılması barədə” Hesabat haqqında

Auditorlar Palatasının 2011-2013-cü illər üzrə iş planının 3.4-cü bəndinin icrası ilə əlaqədar Auditin tənzimlənməsi və şəffaflığın təminatı idarəsi (M.Abbasov) tərəfindən təqdim edilmiş “2011-ci il ərzində sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətlərinin və aparılan auditlərin keyfiyyətinin yoxlanılması barədə” Hesabatı müzakirə edərək, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “2011-ci il ərzində sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətlərinin və aparılan auditlərin keyfiyyətinin yoxlanılması barədə” Hesabat nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatasının aşağıdakı üzvləri olan:

- Sərbəst auditor Nazim Axundov və auditor təşkilatları “BAKER TILLY AUDİT AZƏRBAYCAN” MMC-nin (idarəedici partnyor Ziya İbrahimov), “CACS AUDIT” MMC-nin (direktor Vüqar Abbasov) və “RSM Kapital Karden” MMC-nin (direktor Tural Məhərrəmov) 2011-ci il ərzində fəaliyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinin,

- “Deloitte & Touche” MMAC-nin (direktor Nuran Kərimov), “PRAYSVOTERHAUSKUPERS AUDİT AZƏRBAYCAN” MMC-nin (audit üzrə partnyor Teymur Abasquliyev) və sərbəst auditor Eldəniz İsgəndərovun 2011-ci il ərzində fəaliyyətləri beynəlxalq audit standartlarının və “Peşə Etikası” Məcəlləsinin tələblərinə cavab verdiyinə görə müsbət qiymətləndirilsin.

3. Sərbəst auditorlar: Səməd İsgəndərov, Tahir Tahirov; auditor təşkilatlarından: “QARANTAUDİT” MMC (direktor Elçin Sadıxov), “Tax, Audit & Konsaltinq Servis” MMC (direktor Lalə Abbasova), “Kaspian Audit Kompani” MMC (direktor Əlibala Məhərrəmzadə), “İnter Audit” auditor təşkilatı (direktor Əlimuxtar Bağirov), Gəncə şəhər auditor təşkilatı (direktor Natiq Məmmədov) və Şəmkir rayon auditor təşkilatı (direktor Musa Sadıqov) tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının Fəaliyyət Planının (2007-2011-ci illər)” təsdiq edilməsi barədə qərarının “Auditor xidmətinin göstərilməsi ilə

əlaqədar ödənişlərin yığılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması” 11.(15)-ci bəndinin tələblərinə tam əməl etməmələri qeyd edilsin və onlardan gələcək fəaliyyətlərində göstərdikləri auditor xidmətinin dəyərinin bank vasitəsi ilə həyata keçirilməsini təmin etmələri tələb olunsun.

4. “Audit-Lider” MMC (direktor İlqar Baxşiyev), “Tax, Audit & Konsaltinq Servis” MMC (direktor Lalə Abbasova), “Biznes Audit” MMC (baş direktor Məhərrəm Əliyev), “MAK AZƏRBAYCAN LTD” MMC (direktor Zamin Hüseynov), “M&J accuracy consulting” MMC (direktor Elçin Cəfərov), “QARANTAUDİT” MMC (direktor Elçin Sadıxov), “Kaspian Audit Kompani” MMC (direktor Əlibala Məhərrəmzadə), “İnter Audit” auditor təşkilatı (direktor Əlimuxtar Bağırov), Gəncə şəhər auditor təşkilatı (direktor Natiq Məmmədov) və Şəmkir rayon auditor təşkilatı (direktor Musa Sadıqov) tərəfindən auditor xidməti göstərən zaman Auditorlar Palatası Şurasının “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə» Auditorlar Palatası Şurasının 2005-ci il 23 dekabr tarixli 159/5 sayılı qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” 2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarının tələblərinə tam əməl etməmələri onların nəzərinə çatdırılsın.

5. Sərbəst auditor Tariyel Talıbov və “QARANTAUDİT” MMC (direktor Elçin Sadıxov) tərəfindən Auditorlar Palatası Şurasının “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” 2004-cü il 28 dekabr tarixli 143/1 sayılı qərarının 12-ci bəndinə (bir gün ərzində bir neçə auditor rəylərinin verilməsi) əməl etməmələri qeyd edilsin.

6. Nəzərə alınsın:

- Auditorlar Palatası Şurasının 2011-ci il 14 noyabr tarixli 224/1 sayılı qərarı ilə sərbəst auditor Tariyel Talıbova fəaliyyətinin nəticələri müzakirə olunaraq, ona ciddi xəbərdarlıq edildiyi və öz fəaliyyətində dönüş yaratmayacağı təqdirdə barəsində daha ciddi tədbirlər görülcəyi barədə xəbərdarlıq edildiyi;

- “QARANTAUDİT” MMC-nin (direktor Elçin Sadıxov) yoxlamasının nəticələri 2011-ci il 29 sentyabr tarixdə Auditorlar Palatası sədrinin yanında müzakirə olunduğu və qərar qəbul edildiyi;

- “AZAUDİT” MMC-də (baş direktor Afiq İsrailov) aparılan yoxlamanın nəticəsi Keyfiyyət nəzarət Komitəsinin iclasında 2011-ci il 26 dekabr tarixdə və Auditorlar Palatası Şurasında 2012-ci il 31 yanvar tarixində müzakirə olunduğu və müvafiq qərarlar qəbul edildiyi qeyd edilsin.

7. Sərbəst auditorlara və auditor təşkilatlarının rəhbərlərinə tapşırılsın:

- Auditorlar Palatası Şurasının “Beynəlxalq audit standartlarının tətbiqi-

nintətbiqinin həyata keçirilməsi haqqında” 2009-cu il 30 dekabr tarixli 206/7 sayılı qərarına əməl etsinlər;

- Auditorlar Palatası Şurasının “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə” Auditorlar Palatası Şurasının 2005-ci il 23 dekabr tarixli 159/5 sayılı qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” 2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarına tam riayət etsinlər;

- Auditorlar Palatası Şurasının 2007-ci il 4 dekabr tarixli 185/4 sayılı qərarı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyət planının (2007-2011-ci illər) “Auditor xidmətinin dəyərinin ödənişləri üzrə nağd ödəmələrin azaldılması” 11-ci bəndinin icrasını təmin etmək məqsədilə göstərdikləri auditor xidmətinin dəyərinin ödənilməsini bank vasitəsilə həyata keçirsinlər;

- Təsərrüfat subyektlərinə auditor xidməti göstərilən zaman Auditorlar Palatası Şurasının təsdiq etdiyi audit standartlarının, 2004-cü il 28 dekabr tarixli 143/1 sayılı «Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə» qərarının “bir gün ərzində birdən artıq auditor rəyinin təqdim edilməsinə son qoyulsun” müddəasına və “Peşə Etikası” Məcəlləsinin tələblərinə əməl etsinlər;

- Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2008-ci il 04 fevral tarixli 190/2 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə”nin müddəalarından irəli gələn tələblərə riayət olunsun.

8. Auditin tənzimlənməsi və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) və Keyfiyyətə nəzarət Komitəsinə (M.Abbasov, İ.Bayramov) tapşırılsın:

- Auditorlar Palatası Şurasının 2008-ci il 04 fevral tarixli 190/2 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə”dən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

- Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2010-cu il 12 oktyabr tarixli 212/6 sayılı qərarı ilə bəyənilmiş “Cinayət yoiu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorculugun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikasının Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə Metodiki göstərişə əməl olunmasını təmin etsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV